

Ermənilər tankdan atılan hər atəşə 3 min rubl verirdilər

Əsgərlərin araqını bol edirdilər ki, ayılmaların

1992-ci ilin əvvəllərindən başlayaraq Azərbaycanın Qarabağ və Dağlıq Qarabağ hissəsində vəziyyət daha da gərginleşdi. Erməni silahlı birleşmələri azərbaycanlıların yaşadığı kəndlərə soxulur, evləri talayır, insanları qətlə yetirirdilər. Himmədarlarına arxalanan ermənilər oradan təlimətlənarəq “böyük Ermənistən” arzularına doğru irəliləyirdilər.

Artıq Azərbaycanda 20 Yanvar, helikopterin vurulması, yerli əhaliyə tutulan divanlar baş vermiş, miqyas baxımından hadisələr daha geniş xəritə üzərinə keçməkdə idi.

Həmin dövrədə ərazilərimizin başının üstünü qara buludlar almaqdaydı. Respublikanın her yerində bir xaos dolaşırdı. Bir qədər zaman keçdiyden sonra hələlik səsgücləndirici ilə vahimə yaranan ermeniler azərbaycanlılara qarşı soyqırımı hadisəsi törətdilər. Fevralın 25-dən 26-na keçən gecə Xocalı sahələri bu terror aktının qurbanlarına çevrildi.

Əməkdar jurnalist Eyrüz Məmmədovla 1988-1993-cü illərdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin Sumqayıt şöbəsinin sədri vəzifəsində çalışan, hazırda təqaüdə olan və Ukraynada yaşayan polkovnik Vladimir Lebedevdən Xocalı soyqırımı ilə əlaqədar müsahibə almışdır. Müsahibədə bəzi məqamlar oxuculara məlum olsa da, Xocalı faciəsi ilə bağlı bir sıra qapalı məsələlərə aydınlıq gətirilmişdir. Müsahibənin məraqlı olduğunu nəzərə alaraq onu oxuculara təqdim edirik:

- Siz Xocalı hadisələrinin törədilməsində erməni millətçiləri ilə yanaşı, 366-ci rus alayının iştirak etdiyini müsahibəinizin birində demişdiniz. Bu barədə daha nə deyə bilərsiniz?

- 1990-cı illərin əvvəllərində Milli Məclisin üzvü idim. Tez-tez Xocalıda olurdum. Bir deputat kimi yerli əhali ilə mütəmadi olaraq görüşürdüm. Bundan əlavə, təhlükəsizlik orqanının əməkdaşı olduğum üçün müxtəlif məlumatlar toplayırdım. Rus zabitlərindən birini satın alındıq. Tankçı idi. O, bizə söylədi ki, Yerevandan Xankəndinə çoxlu imkanlı adamlar gəlib, pul toplayırlar ki, Xocalıya hücum etsinlər. Həmin dövrə vəziyyət olduqca ağır idi. Prezident aparatına Xocalı icra hakimiyyətindən, Daxili İşlər Nazirliyindən, Müdafiə Nazirliyindən, Xalq Cəbhəsindən, Dövlət Təhlükəsizlik Komitəsindən məlumatlar daxil olurdu. Bu məlumatların hamısı biri-birini tekzib edirdi. Kimə inanmalı? Nə etməli? Xocalı düzүne düşməndü. Bakıdan kömək gəlmirdi. Ermənilər rusları hazır vəziyyətə getirmişdilər. Satın aldığım zabit bizə dedi ki, gündüz hansı evləri dağıtmak lazımdırsa, biz onları nişanaya alırıq, gecə saat 2-3-də tankla atəş açıb dağıdırıq. Hər bir atəşə 3 min rubl pul verirdilər. Əsgərlərin araqını bol edirdilər ki, onlar ayılmaların.



göz qabağındadır. Ermənilər himayədarlarının köməyi ilə əvvəl helikopteri partlatdırılar, sonra isə Xocalıda soyqırımı törətdilər. Bu o zaman baş verdi ki, Bakıda kreslo davası gedirdi.

- Xocalı soyqırımında kimi günahlandırırsınız? Levon Ter-Petrosyanı, Robert Koçaryanı, Serj Sarkisyanı, yoxsa 366-ci motoatıcı alayı...

- Sumqayıtda 32 nəfər qətlə yetirildi. 94 nəfər məhkəmə karşısındakı cavab verib müxtəlif cəzalara məhkum olundu. Bir nəfəre isə ölüm hökmü kəsildi. Xocalıda isə 600 nəfərdən çox adam qətlə yetirildi. Bir nəfər cinayətkar məhkəmə karşısındakı dayanmadı. Yuxarıda qeyd etdim ki, erməni millətinin ideologiyası faşist ideologiyasından ibarətdir. Terror, qan tökmək, insanları qətlə yetirmək, başqa millətlərə qarşı nifret hissini oyatmaq onların milli ideologiyasının əsasını təşkil edir. Bundan əlavə, beynəlxalq qurumlar vaxtında bu işə qarışmadı və qarışmaq da istəmiridilər. Fikir verin, BMT 25 ildir ki, susur. Bu nə deməkdir? Deməli, istər BMT-də, istərsə də digər beynəlxalq qurumlar da erməni lobbisinin ayırdığı kapitala görə hərəkət edirlər.

- Zor Balayanın Xocalı soyqırımında iştirakı xaricdə nəşr olunan kütləvi məlumatlarla əlaqədardır. Sizcə, onun əli Xocalı qanına bulaşıbmı?

- Bu erməni şovinistinin təkcə Xocalıda deyil, bütün Qarabağda baş verən faciəli hadisələrdə qanlı əl izləri vardır. Azərbaycan tərəfi onu və təkcə onu yox, Ter-Petrosyanı, Koçaryanı, Sarkisyanı

beynəlxalq məhkəməyə verməlidir. Cinayət cəzası qalmamalıdır. Balayanın qızışdırıcı müraciətləri, yazıları, kitablari erməni xalqını yolundan azdırıb, əllərinə silah alıb dinc əhaliyə hücum ediblər, qətlə yetiriblər, torpaqları işgal ediblər. Xocalı soyqırımı XX əsrin ən böyük faciələrindən biridir. Diqqət yetirin: Beyrutun “əş-Şərq” nəşriyatında erməni Davud Xeyriyanın “Xaç uğrunda” kitabı nəşr edilmişdir. Bu kitab Dağlıq Qarabağda aparılan müharibəyə həsr olunmuşdur. Müəllif kitabında yazır: “Biz Daşbulaq kədinin yaxınlığında olan bataqlıqlardan yan keçmək üçün meytitlərin üzəri ilə gedirdik. Mən meytitlərin üzəri ilə getmek istəmirdim. Polkovnik Ohanyan mənə işarə etdi ki, mən qorxmayım”. “Bu, müharibənin qanunlarından biridir” dedi. Mən irəli addım atdım. Mənim ayaqlarım və fotoaparativ qan içinde idi. ... Sonuncu maşında mən təxminən 10 yaşında bir qız gördüm. O, alnından və əlinən yaralanmışdı. Qız göyərmişdi, soyuğa və aclişa tab gəti-rən qızçıqaz hələ sağ idi. Güclə nəfəs alırdı. Mən bu qızın həyatla mübarizə apardığı gözlərini unuda bilmirəm. Müəyyən vaxtdan sonra bu qızı da “Qaflan”lıların peçində yandıracaqlar. Taqətsiz uzanmış bu qızın barmaqlarının arasından qan gəlirdi. Tiqranyan familyalı bir əsgər onu qaldırıb meytitlərin içində atdı... Sonra od vurdular. Mən bunlardan sonra irəli gedə bilmədim. Amma fikrim var idi ki, Şuşanı da görməm. Geri qayıtdım...

- Buna nə deyirsiniz?

- Bu, bir erməninin təsviri, etirafıdır. Belə vəhşiliklərin, qəddarlığın sayı-hesabı bilinmir. Xocalı həqiqətlərinin bütün dünya xalqları bilməlidir. Bunun üçün güclü təbliğat mexanizmi işə salınmalıdır. Mən Ukraynada yaşayıram, ola bilsin, bu sahəde aparılan işlərdən o qədər də ətraflı məlumatım yoxdur. Bu, təbiidir. Bununla belə, Azərbaycanın genişmiqyaslı təbliğat aparmasına həm maddi, həm mənəvi, həm də psixoloji imkanları var. Kampaniya xarakterli təbliğata son qoymalı, gündəlik ardıcıl, ədaletli təbliğat aparmaqla ermənilərin iç üzünü, başqa xalqlara qarşı olan nifret hissini açıb dünya ictimaiyyətinə çatdırmaq lazımdır. Erməni terrorunun iç üzünü açan belə faktlar minlərlədir.

- Buna nə deyirsiniz?

- Bu, bir erməninin təsviri, etirafıdır. Belə vəhşiliklərin, qəddarlığın sayı-hesabı bilinmir. Xocalı həqiqətlərinin bütün dünya xalqları bilməlidir. Bunun üçün güclü təbliğat mexanizmi işə salınmalıdır. Mən Ukraynada yaşayıram, ola bilsin, bu sahəde aparılan işlərdən o qədər də ətraflı məlumatım yoxdur. Bu, təbiidir. Bununla belə, Azərbaycanın genişmiqyaslı təbliğat aparmasına həm maddi, həm mənəvi, həm də psixoloji imkanları var. Kampaniya xarakterli təbliğata son qoymalı, gündəlik ardıcıl, ədaletli təbliğat aparmaqla ermənilərin iç üzünü, başqa xalqlara qarşı olan nifret hissini açıb dünya ictimaiyyətinə çatdırmaq lazımdır. Erməni terrorunun iç üzünü açan belə faktlar minlərlədir.